

## REPREZENTASIYA VƏ YA İKİNCİ TƏQDİMAT HADİSƏSİNİN FRAZEOLOGİYA YARADICILIĞINDA ROLU

HƏSƏNOVA AYTAC SADIQ qızı

AMEA İ. Nəsimi adına Dilçilik İnstитutu, doktorant

[aytac.hasanova11@gmail.com](mailto:aytac.hasanova11@gmail.com)

*Açar sözlər: reprezentativ forma, frazeoloji birləşmə, okkazional transformasiya, assosiativ sahə*

Dilciliyin frazeologiya şöbəsi dilin ekspressivliyində xüsusi rolu olan bütün mövcud sabit söz birləşmələrini özündə birləşdirir. Frazeologiya termini yunanca *phrasis* – ifadə və *logos* - elm sözlərinin birləşməsindən ibarətdir. Buraya müxtəlif idiom, ibarə, hikmətlər söz, atalar sözü və zərbiməsəllər aiddir.

“Frazeologiya” sözü bir dilcilik termini kimi alman filoloqu və mütəfəkkiri M. Neander tərəfindən işlədilmişdir... 1558-ci ildə həmin söz elmi-filoloji terminologiyaya getirilmişdir. [1, s. 7] Dilcilik tarixində frazeologiyanın ilk dəfə linqvistik aspektde və bir üslubiyat sahəsi səviyyəsində təhlili isə F. de Sössürün şagirdi olan fransız dilçisi Ş. Ballinin adı ilə bağlıdır. Frazeologiya ilə bağlı məsələlər onun 1905-ci ildə Jenevada fransız dilində çap olunmuş “Fransız üslubiyatı” (“Precis de stylistique”) kitabında öz əksini tapmışdır. [2, s. 20; 1, s. 8-9]

Məlumdur ki, frazeoloji vahidlərin əsas xüsusiyyəti onların obrazlı olmasıdır. Frazeoloji vahidlər lakonik, lakin eyni zamanda informasiya tutumunun kifayət qədər yüksək olması ilə fərqlənir. S. Pankratovanın yazdığı kimi, frazeoloji materialda eyni bir hadisənin daha çoxcəhətli şəkildə qiymətləndirildiyin şahidi olur. [3, s. 105] Dildə çoxmənalılığın mövcudluğu, sözün semantik variativlik imkanları dilin lüğət tərkibində frazeoloji sabit birləşmələrin yaranmasının linqvistik bazasını təşkil edir. Sözün semantik quruluşunun yeni mənə komponentləri ilə zənginləşməsi imkani frazeoloji birləşmələrin yaranmasında fəal iştirakı ilə nəticələnir, məsələn, *yol göstərmək* (*məsləhət vermək*), *yola gəlmək* (*razılığa gəlmək / razılışmaq*), *yol vermek* (*icaza vermek*) və s. frazemlərdə olduğu kimi. Burada *məsləhət*, *razılıq*, *icaza* tipli yeni və fərqli mənələrin formallaşmasında sözün semantik əhatə dairası, frazemi təşkil edən digər komponentlərin məzmunu həlliçi rol oynayır. Həqiqi mənədan uzaqlaşan söz idiomlarının (məsələn: *gözəd-qulaqda olmaq*, *baş açmaq*, *başı qarışmaq*, *ayağına yazmaq*, *aldən düşmək*, *alındın gələni etmək*, *ürəyi qopmaq*, *gözdən salmaq*, *gözü dəymək*, *üz vermek*, *qol çəkmək*, *əla salmaq*, *qanı qaralmaq* və s.), atalar sözləri və zərbiməsəllərin yaranmasında başlıca mənbəyə çevirilir.

Frazeologizmlərin konseptual-struktur komponentlərini nəzərdən keçirdikdə onların ifadə planında təkrar adlandırma vasitələri olan metafora və metonimiyanın istifadə aşkar görünür. Belə ki, gerçəkliyə özünün hiss-i-emotiv qiymətləndirici münasibatını bildirən insan obrazlılığı və ekspressivliyi nail olmaq üçün semantik köçürümlərə tüt tutur. F. Vəliyeva yazar: “Məlumdur ki, istənilən frazeoloji vahidlər təfəkkürün mücərrədləşdirmə qabiliyyətinin nəticəsi kimi meydana çıxır... Bu abstraktlaşdırma prosesi zamanı insan ətraf ələmdə müşahidə etdiyi əşya və varlıqların əlamət və xüsusiyyətlərini öz parametrlərinə “uyğunlaşdırıra” bilir, müəyyən yaşanan hadisələrin təcrübəsindən çıxan ümumiləşdirmələri metaforikləşdirə bilir... frazeoloji vahidlər xalqın koqnisiyası özünəməxsusluğunu açıqlayır”. [4, s. 5-7]

Məlum olduğu üzrə, iltisaqı dillərdə sözyaradıcılığının əsul və vasitələrindən biri də mövcud dil struktur vahidlərinə leksik şəkilçilərin artırılmasından ibarətdir. Bu zaman yeni yaranan söz müstəqil leksikoqrafik təsvir şəklində dilin lüğət tərkibində öz mövqeyini möhkəmlədir. Bəzən isə nitqin situativ ehtiyacları mövcud sözün ikinci təqdimat şəklində istifadəsinə səbəb olur. M. Əsgərov

yazar: "Aparılan müşahidələr göstərir ki, bəzən dilin daimi ehtiyacından yox, kommunikantın, yəni ilkin variantda ad və ya hərəkət mənasına malik olan sözlər ikinci dəfə mücərrəd əşyə, ismi və ya feil olamat kimi təqdim olunur ki, buna dilçilik adəbiyyatında ikinci təqdimat və ya reprezentasiya hadisi deyilir. [5, s. 65] İkinci təqdimat şəklində meydana gələn reprezentativ formalar bir qayda olaraq epizodik, kontekstual və situativ xarakter daşıyır. Burada yeni mənanın aktuallaşmasında başlıca rol konkret nitq situasiyası və ya konteksta məxsusdur.

Müxtəlif leksik şəkilçilərin əlavə edilməsi ilə reprezentativ-situativ istifadə zamanı meydana gələn yeni söz formasında fərqli assosiativ-semantik sahə müşahidə olunur. Əgər sözdüzəldici şəkilçilərlə düzəlmış və filoloji lüğətlərdə daxil edilmiş müstəqil leksimlər matndən kənar işlədirilir və kontekstdən asılı olmayıraq da anlıqla anlılsırsa, ikinci təqdimat hadisi zamanı yaranan söz formaları barədə bu fikri söylemək olmaz. Məsələn, *Bəşli basın saxlaşın* məsləндə və ya *Taylı tayıñ tapmasa, günü ah-vayla keçər* atalar sözündə olduğu kimi. Burada müxtəlif adlara derivativ -*li* morfeminin artırılması ilə onlar mücərrədləşdirilmiş və nəticədə yeni söz formaları yaranmışdır. Adlar ikinci təqdimat zamanı mücərrəd əşyə və ya varlıq kimi təqdim edilmişdir. Yeni yaranan formanın mənası abstrakt təsəvvürdən ibarətdir. Bu model əsasında yaranan formalar müstəqil söz mahiyyəti daşıyır. İzəhlər lügtlərdə öz əksini tapan leksikoqrafik təsvirlərə müqayisələrin aparılması bu qənaətə gəlməyə əsas verir.

Dilin aktualınlığından irəli gələrkən nitqin struktur elementlərindən birini xüsusi olaraq nəzərə çatdırmaq üçün mücərrədləşdirmədən istifadə olunur. Odur ki, yeni yaranan bu formalar okkazional formalar kateqoriyasında nəzərdən keçirilir. Okkazional forma dedikdə nitq prosesində konkret kontekst daxilində işlətmək məqsədi ilə yaradılan hər hansı bir mənə çalarına malik forma nəzərdə tutulur. Söz ilə söz formasının fərqləndirilməsi barədə mövcud adəbiyyatda aşağıdakı fikirlər rast gelirin: "Sözün bir-birindən paradiqmatik cəhətdən fərqlənən və ilkin başlangıç növüne nisbatan asılı, qeyri-müstəqil olan növüne forma deyilir". [6, s. 9] Bu formalar funksional nitq prosesində situativ olaraq yaranır və dildə müstəqil söz statusu qazanır.

Okkazional formaların yaranması prosesində praqmatik yönümlülük aşkar şəkildə müşahidə olunur. Müasir dilçilikdə sinxron planda dilin struktur elementlərinin transformasiyasını şərtləndirən başlıca amil insan faktorudur. Burada insan faktoru dedikdə daima verbal ünsiyyətdə iştirak edən, kommunikasiyanın konkret məqsədini uyğun olaraq müxtəlif dil ifadə vasitələrindən yaradıcı şəkildə istifadə imkanları nümayiş etdirən dil daşıyıcısı nəzərdə tutulur. "İnsannın yaratdığı mətn onun fikrinin gedisini, fikrin dinamikasını və onun dil vasitələri ilə təqdim olunma üssünlərini əks etdirir. Müasir lingvistikadə sözləndən paradiqma çərçivəsində formalanşan əsas istiqamətlər koqnitiv lingvistik və linqvokulturologiyadır ki, onlar dildə mədəni amil və insanda dil amilinə yonulmuş olmalıdır". [7, s. 15]

I.Y.Tretyakova qeyd edir ki, sinxron aspektde dil vasitələrinin dinamik xarakteri frazeologiya sahəsində özünü həm də nitq zamanı okkazional vahidlərin meydana gəlməsi ilə göstərir. O, frazeoloji yaradıcılıq prosesində üc başlıca amili qeyd edir: frazeoloji yaradıcılığın dayaq nöqtəsi olan müəllif intensiyası, dil daşıyıcılarının frazeologizmlərin modelləşdirilməsi vasitələrindən yaradıcı şəkildə istifadə qabiliyyəti və frazeologizmin məna və grammatik baxımdan təşkili xüsusiyyətləri. [8] Beləliklə, okkazional transformativ formalar dilçilikdə, adətən, müəllif yaradıcılığı sayasında təzahür edən variantlar kimi qiymətləndirilir və uzuall dil elementləri ilə oppozisiya təşkil edir.

Okkazional formanın əsas əlaməti onun amorfluğununda, leksik və grammatik kateqoriyalar arasında kecid mərhələsində olmasındadır. Belə ki, bu formalar nə tam grammatik kateqoriyalar kimi leksik vahidlər arasında əlaqə və münasibətləri əks etdirir, nə də leksik kateqoriyalar kimi yeni müstəqil leksik vahidlər yaradır. Okkazional formaların yaranma şəkli grammatik kateqoriyalara, yaradıqları mənə çaları leksik kateqoriyalara bənzəyir. [5, s. 71] Leksik-grammatik formalar tam müstəqil mahiyyət daşımasa belə, istənilən halda birinci sıra gerçeklik elementinə

malikdir və bu gerçeklik elementi funksiyasını əmələ gəldikləri leksik formalar müvəqqəti olaraq öz üzərinə götürür. [9, s. 109-110] Beləliklə, reprezentativ-situativ istifadə nəticəsində meydana gələn söz formalı polifunksional olmaqla, eyni zamanda həm leksik, həm də qrammatik məna ifadə edə bilər. Bu səbəbdən qeyd olunan söz formalı leksik-qrammatik formalar kateqoriyasında nəzərdən keçirilir.

Müxtəlif türk dillərində, o cümlədən Azərbaycan dilində feilər müəyyən qrammatik şəkilçilər artrıldıqdan sonra ikinci dəfə mücərrəd əşyə, ismi və feili olamat kimi təqdim edilən bir sıra feil formalı məvcuddur. Bunlar adverbial feil formalı olmaqla reprezentativ formalar kateqoriyasına aid edilir. Bu zaman ilkin variantda hərəkət bildirən sözə müəyyən şəkilçilər artırılmaqla yeni məzmun - feili olamat mahiyyəti daşıyan forma meydana gəlir. Yeni yaranmış forma həm feilin, həm sıfıstin olamətini daşıyır, mücərrəd varlıq və ya olamat məzmunu qazanır. Nəticədə, həmin söz frazeoloji derivasiya proseslərinin aktuallaşmasında fəal iştirak edir. Belə ki, frazemin struktur komponentlərindən birinin və ya bir neçəsinin mücərrəd məzmun qazanması onun ifadəlilik imkanlarının artırmasına xidmət edir. Bu baxımdan reprezentativ formalar dildə frazeoloji sabit ifadələrdən hesab olunan atalar sözlərinin yaranmasında faal iştirakı ilə forqlənir. Doğrudur, atalar sözlər xalq adəbiyyatına monsb olmaqla daqiq mənşəyi, kimin tərsindən və nə zaman deyildiyi konkret məlum olmur. Lakin S.Cəfərovun qeyd etdiyi kimi, "hər bir atalar sözünün müəyyən bir dövrün məhsulu olduğu və müəyyən bir hadisə ilə əlaqədar yarandığı aydındır". [10, s. 103]

Fikir müxtəlifliyi özünü göstərədə, dilçilərin əksəriyyəti atalar sözlərini də frazeoloji vahid və dilin frazeoloji sisteminin zənginlaşması mənbələrindən biri olaraq hesab edir. Onlar arasında V.Vinoqradov, S. Cəfərov [10, s.89], A. Qurbanov [11, s.367], [12, s.243] və başqa alim və tədqiqatçıların adını çəkmək olar. A. Qurbanov atalar sözlərinin frazeoloji (sabit) ifadələr qrupuna aid edir və yazar: "Atalar sözü leksimlər (sözlər) kimi bu və ya başqa anlaysı deyil, bitkin mühakiməni bildirir, buna baxmayaq, o frazeologiyaya daxildir". [11, s.367] V.Vinoqradov isə nitq hazırlı şəkildə daxil edilən bütün birləşmələri frazeoloji birləşmələrə aid edir.

Atalar sözləri xalqın qədim dövrlərdə başlamış inдиyə qədər həyat tərzi, dəyərləri, inancları, maddi mösətinin bütün sahələrini əks etdirən mühüm mənbələrdən biridir. Atalar sözləri və məsəllər bütün dünya xalqlarının folkloruna xas olan cəhətlərdən, janrlardandır. Dil daşıyıcılarının təfəkkür fəaliyyətinin, gerçəkiyyə münasibətinin izləri burada aşkar görülməkdədir. Bu baxımdan atalar sözləri xalqın adət-ənənələri və etnokulturoloji dəyərləri barədə kodlaşdırılmış informasiya mənbəyi hesab oluna bilər. S.Cəfərov yazar: "Demək olar ki, bütün atalar sözləri həyatı hadisələrlə əlaqədar olaraq yaranır və zaman keçidkə, daha doğrusu öz mənşəyindən uzaqlaşdırıcı abstraktlaşır, ümumilaşır və öz həqiqi mənasını tamamilə itirir". [10, s. 103]

Beləliklə, konkret frazeoloji vahidlərin tərkibində çıxış edən mücərrəd varlıq və ya olamat məzmunu daşıyan formalıları nəzərdən keçirək:

Kecniş zaman məzmunlu *-miş*<sup>2</sup> şəkilçili söz formaları: *İslanmışın yağışdan na qorxusu* və ya Türk dilində işlənən: *Olmuşla ölmüşə çare yok* və s.

İndiki zaman məzmunlu *-an*<sup>2</sup> şəkilçisinin köməyi ilə yaranan və konkret frazeoloji ifadələrin tərkibində çıxış edən formalılar: *Tələsan təndirə düşür; Axtaran tapar; İslaməyan dışlamaz; Gedənə yoldaş, gələnə qardaş; Yixilana balta vuran çox olar; Suda boğulan saman çöpündən tutar; Görünən kəndə na baladçı; Qurđdan gorzan qoyun saxlamaz, İlən vuran ala çatıdan qorxar* və s.

O.A.Aksoyun "Atasözleri və deyimlər" kitabından türk dilində işlənən aşağıdakı nümunələrə baxaq: *Görünən köy kılavuz istemez; Sütten ağızı yanın yoğurdı üfleyerek içər; Öfke ile kalkan ziyan ile oturur; Araba kırılınca yol göstəren çok olur.* [13] Bundan əlavə müasir türk dilində *Danışan dağı aşmiş, danışmayan düz yolda şaşmış* (*danışmaq* burada məsləhət almaq mənasındadır); *Düşənin dostu olmaz* və s. atalar sözlərində də *-an*<sup>2</sup> şəkilçisi mücərrəd varlıq mənası formalasdır.

Gələcək zaman məzmunlu *-acaq*<sup>2</sup> şəkilçisinin köməyi ilə yaranan və konkret frazeoloji birləşmələrin tərkibində çıxış edən formalıları nəzərdən keçirək: *Olacağa çarə yoxdur* və s.

N.Seyidaliyev dastan və nağıl dilinin frazeologiyası əsasında tərzi-hərkət zərfi anlayışı bildirən frazeoloji birləşmələrdən bəhs edərək göstərmışdır ki, buraya sifət tərkibini xatırladan quruluşda olan frazeoloji birləşmələri də əlavə etmək olar. [2, s. 126-128]

Yuxarıda qeyd olunan frazeoloji birləşmələrin struktur komponentlərini sintaktik təhlilə cəlb etək görər ki, mücərrəd əlamət mahiyyəti daşıyan okkazional formalar cümlədə tuyin, mücərrəd əşya mahiyyəti daşıyan okkazional formalar isə mübtədə, tamamlıq və ya ismi xəbor kimi cümlə üzərli funksiyasında çıxış edir.

İngilis dilində indiki (Participle I) və keçmiş zaman feili formasının (Participle II) iştirakı ilə düzəlnədə adverbial frazeoloji vahidlər müxtəlif atalar sözlərinin formallaşmasında iştirak edir. Məsələn, *A rolling stone gathers no moss* [14, s. 193]; *The rotten apple injures its neighbor* [14, s.194]; *Seeing is believing* [14, s.199]; *Let sleeping dogs lie* [14, s.205]; *A watched pot never boils* [14, s.242]. Onlardan bəziləri hərəkəti icra tərzi baxımından xarakterizə edir, məsələn *like a drowned rat* yaziq, miskin vəziyyətdə və s.

Bundan başqa, *to come off with flying colours* idiomu bir işi uğurla başa çatdırmaq, qələbə qazanmaq mənası bildirir. A.V.Kunin həmin adverbial frazeoloji birləşmənin əvvəlki dövrlərdə, yəni XVII əsrə *bring off with flying colours* formasında olduğunu, sonradan *bring off* feilinin *come off* feili ilə əvəz olunmasından bəhs edir, bu da müasir dildə tam qələbə, uğur qazanmaq mənası daşıyır [15, s.357]. Bu o deməkdir ki, bəzəi frazemlərin zamanla struktur dəyişmələrinə məruz qalması istisna edilmir.

Bələliklə, burada söhbət müstəqim mənənə malik olan sözün sosial tacribə kontekstində müxtəlif frazeoloji tərkiblərdə metoforik saciyyəli məcəziləşməsindən gedir. Qeyd olunan frazeoloji ifadələrin semantik komponentlərinin təhlil naticələrinə əsasən belə qanaət gəlmək olar ki, konkret birləşmə daxilində sözün standart semantikası üçün tipik olmayan assosiasiylar eks olunur. *Yixilan balta vuran çox olar* və ya *Özü yixilan ağlamaz* nümunələrindən konkret birləşmə daxilində *yixilan* sözünün *maddi* ziyanə ugramış, *nifuzuna xələl gəlmə* və s. ikinci misaldı *isa müəyyən ugursuzluğa düşər olmuş* yaxud türk dilində işlənən *Araba kirilinca yol göstəren çok olur* atalar sözü tərkibində *yol göstəren* ifadəsinin – *öyüd, nəsihət verən* mənənləri aktuallaşır. Repräsentativ-situativ istifadə bazasında sözün mənasında fərdi səviyyədə modifikasiyalar – məna genişlənməsi və məna daralması, həmçinin metaforik məna köçürümləri baş verir, fərqli assosiativ sahə aktuallıq kəsb edir.

**Nəticə.** Dil nitqdə reallaşır və nitq üçün baza funksiyasını yerinə yetirir. Bələliklə, həm dil, həm də nitq təfəkkür prosesləri ilə birbaşa əlaqədardır. Nitq prosesində meydana gələn müvəqqəti informasiya ötürülməsi ilə bağlı situativ xarakterli ehtiyac, mövcud sözdən reprezentativ-situativ istifadəyə səbəb olur. Bu zaman adlara və feillərə müəyyən şəkilçilərin artırılması ilə düzəlnən formalar mücərrəd əşya, varlıq, ismi və feili əlamət məzmununu əmələ götürir. Bələliklə, standart nominal-funksional semantikaya malik olan sözlər yeni məzmun qazanmış olur. Spesifik situasiya və müəyyən kontekst daxilində istifadə bazasında sözün okkazional transformasiya imkanları reallaşır.

Müxtəlif kommunikativ məqsədlərlə yaranan okkazional formalar sinxron planda dil sisteminin imkanlarının göstəricisidir, zaman keçdiyə həmin formalar müəyyən şərtlər daxilində uzuallar çevrilmək və bələliklə dilin inkişafına səbəb olmaq imkanına malikdir. Bu tipli fərdi-müəllif modifikasiyalarından istifadə ifadənin emosionallığını artırır və obrazlılığı təmin edir. Nöticədə, yeni forma fərqli və xüsusiləmiş mənəndə müxtəlif frazeoloji tərkiblərdə iştirak edir. Repräsentativ formaların frazeologiya yaradıcılığında rolunu bunuluna əsaslandırmış olar. Məhz nitq realizasiyasında müxtəlif semantik və formal dəyişmələr, sözün funksional-nominal semantikasından yayınmalar müşahidə olunur. Bütün bunlar dil daşıyıcılarının linqvokreativ təfəkkür imkanlarının göstəricisidir.

## **ƏDƏBİYYAT**

1. Həsənova V. Müxtəlif sistemli dillərdə frazeologizmlərin tipoloji ekvivalentliyi. Bakı: Mütərcim, 2015, s. 7-8
2. Seyidaliyev N. Azərbaycan dastan və nağıl dilinin frazeologiyası. Bakı: Araz, 2006, s.20; s. 126-128
3. Панкратова С.М. Валентность единиц лексико-фразеологического уровня. Л., 1988, 105 с.
4. Vəliyeva F.M. Ornitonim tərkibli frazeologizmlər: Azərbaycan, ingilis və rus dillərinin materialları əsasında. Dərs vəsaiti. Bakı: Elm və təhsil, 2016, s. 5
5. Əsgərov M. Türk dillərində zaman formaları, adverbial feil formaları və onlar arasında funksional-semantik əlaqələr. İkinci nəşr (AMEA Dilçilik İnstitutunun "Tədqiqilər" inə əlavə) Bakı: Elm, 2003, 180 s.
6. Verdiyeva Z.N., Ağayeva F.M., Adilov M.I. Azərbaycan dilinin semasiologiyası. Bakı, 1979, 204 s.
7. Bünyatova A.B. Krossmədəniyyət və linqvokulturologiya antroposentr paradiqma baxımından // Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Sosial və humanitar elmlər bölməsi, c.16. №3. Sumqayıt: SDU, 2020. s.15-19 ; <https://elibrary.ru/item.asp?id=44219932>
8. Третьякова И.Ю. Оккциональная фразеология (структурно-семантический и коммуникативно-прагматический аспекты): Автoref. дис... д-ра филол. наук. Ярославль, 2011, 50 с.
9. Əsgərov M. Linqvo-psixoloji vəhdət nəzəriyyəsi. Bakı: Elm və təhsil, 2015, 192 s.
10. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. II hissə, III nəşr. Bakı: Şərq-qərb, 2007, 103 s.
11. Qurbanov A. Müasir Azərbaycan ədabi dili: I c. Bakı, 2003, s. 367
12. Qurbanov A. Ümumi dilçilik. I c. Bakı, 2004, s. 243
13. Aksoy Ö.A. Atasözleri ve deyimler. Türk dil kurumu yayımları, 1965
14. Simpson J. The Concise Oxford Dictionary of Proverbs. Oxford Univ. Press, 1991
15. Kunin A.B. Курс фразеологии современного английского языка. Дубна, 2005, 357 c.
16. <http://www.learngrammar.net/english-grammar/phrase>

## **РЕЗЮМЕ** **РОЛЬ ВТОРИЧНОЙ ПРЕЗЕНТАЦИИ В ФОРМИРОВАНИИ** **ФРАЗЕОЛОГИЧЕСКИХ ЕДИНИЦ** **Гасanova A.C.**

**Ключевые слова:** *репрезентативная форма, фразеологическая единица, оккциональная трансформация, ассоциативное поле*

Статья посвящена проблеме репрезентативного использования слов при создании фразеологических единиц. Репрезентативные формы слов, полученные путем добавления специальных суффиксов к существительным или глаголам в функциональной речевой активности, дают абстрактное значение. Новые формы, не имеющие статуса самостоятельных языковых единиц, включаются в категорию оккциональных форм. В контексте фразеологии отдельные слова обретают иное ассоциативное поле. Впоследствии слова со стандартной номинально-функциональной семантикой приобретают новое значение. Использование слова в конкретной ситуации и лингвистическом контексте способствует реализации его трансформационных возможностей. Вышеуказанные изменения, являющиеся результатом индивидуальных творческих мыслительных деятельности пользователей языка, усиливают эмоциональный эффект фразы.